

FÜZULİNİN “RİNDÜ-ZAHİD” ƏSƏRİ

(nəzəri-metodoloji yozum)



Gülşən ƏLİYEVƏ - KƏNGƏRLİ,
professor

Mövlana Məhəmməd Füzulinin dövr və mühitinin, öz şəxsiyyətinin bir sıra mətləblərini açan, farsca yazılmış “Rindü-Zahid” mükalimesi şairin “Əsərlərinin” V cildində yer alır. Həmin cildə ön söz yazmış akademik Həmid Arası belə maraqlı mülahizələr irəli sürür: “Rindü-Zahid” əsəri Yaxın Şərqi ədəbiyyatı tarixində mükalimə şəklində yazılmış böyük bir hekayədir”. Hekayə deyil, bəlkə görkəmli alimimiz hekayət yazıb, bu söz nəşrdə hekayə kimi gedib. Biz bu fikirdəyik ki, bizim dramaturgiyamız XIX əsrden yox, bəlkə də elə “Rindü-Zahid”dən mənşə alır. Həmid Arası yazır ki, “Ata Zahid, oğul isə Rind adlanır. Bu adlar özü orta əsr ədəbiyyatında rəmzi mənə daşıyırı. Zahid tərki-dünyalıq, mühafizəkarlıq, riyakar dindarlıq, Rind isə bunun əksinə, həyat və gözəllikləri sevən, eyiş-işrət, musiqi və gözəllik aşığı bir şəxsiyyətdir... Ata-oğul dili ilə gedən mükalimədə nəsil-lərin qarşılıqlı münasibəti aydınlaşdır”.

Bələliklə: XVI əsrdən müasir dövrədək bizim ədəbiyyatda atalar və oğullar problemi davam edir.

Hörəmtli H.Arası hər yerdə Zahidi köhnə səvet sözü ilə “mühafizəkar” hətta “mürtece” adlandırır (V c.s.5). İndi belə terminlər işlətmək yolverilməzdir. Əsərin əvvəlində verilən rübabda belə deyilir:

İlahi, sən məni məğrur zahid etmə!
Səndən uzaq olan bir rind də etmə!

Elə et ki, yoxluqda ikən bir ad çıxarım,
Məni rindlik və zahidlikə məşhur etmə!

(V c.s.11).

Bu rübai M.Füzulinin özüne aiddir. Biz əvvəlki məqələmizdə (bax: “Yeni tarixi dövr və Füzulişü-nashığın vəzifələri”). Ədəbiyyat qəz.17.02.2024) yazımışıq ki, Füzuli həm Rindi, həm də Zahid. O bir yandan eşqi, şərəbi terifləyir, “səccadəye basma ayaq”, “məscidə girmə”, “namaz əhli ilə oturma-durma” deyir, digər tərəfdən “ruzi yeyənin ali resul-un qapısından”, “mənimi qəbrimin üzərinə baş daşı qoymayıñ, imam Hüseynin məzarının baş daşının kölgəsi mənim qəbrimin baş daşı olsun deyir”.

“Rindü-Zahid” in əvvəlində verilən ikinci rübabın birinci misrası belədir:

“Zahidlərin pak ürəyindəki işq səndəndir”.

İndi də metnə müraciet edək: “Əcəm diyarında olduqca vüqarlı, çox təmiz, pak bir Zahid var idi”... Onun Rind adlı bir oğlu var idi ki, kamaldı misli əberəbi yox idi” (s.13-14).

Bələliklə, həm Rind, həm də Zahid hörmətə la-yiq adamlar, Füzulinin iki parçası idi. Əsər başdan-başa Qurani-Kərimdən getirilən surələr və ayələrlə müşayiət olunur. Bu XVI əsr üçün bir məziyyət idi və əsərdəki fikirlərə inamı möhkəm-

lədirdi.

Rind nəzmə meyillidir. Zahid ona deyir: “Ey Rind! Sənin sözlərindən nəsrən ikrət etdiyin mə-lumdur... Allahın və Peygəmbərin cayis görmədiyi nəzmi bəyənirsin? Yalançılıqda ifrat etdiyinə görə şəriət əhlî tərəfindən adı məzəmmətlə yad edilən şeir sənin xatırının səhifəsinə nə üçün nəqş bağlamışdır?

- Ey Zahid! “biz ona şeir öyrətməmişik” ayəsi-nin məzmunundan belə anlaşılr ki, şeir Peygəmbərdən başqasına Allah təlimidir. Odur ki, onu təhqir etmək xətadır. “Həqiqətən bəzi şeirlər hik-mətdir” hədisindən mənasından belə anlaşılr ki, Peygəmbər şeiri bəyənmişdi... “Şeirdəki fayda verən yalan zərər verən doğru nəsrən yaxşıdır”(s.16).

Əvvəla budur ki, Füzuli bir qəzəlində yazar: “Füzuli rindü-şeydadır, həmisi xəlqə rüsvadır”, yəni Füzuli bu əsərdə boyonmədiyi rindliyi qəbul edir. İkincisi, bir dahi şair olaraq Füzuli şeir ustasıdır. Məhəmmədi Füzuli eyleyən boyonmədiyi şeirdir. Üçüncüüsü, Füzuli özü də Rind kimi düşünür:

Gər dərso Füzuli ki, “Gözəllərdə vəfa var”
Aldanma ki, şair sözü, əlbottə, yalandır.



Şeir rəmzdır-simvoldur, şeir metaforadır, təşəbeh və istiaradır. Ona görə də böyük şair şeiri “yalan” adlandırır ki, həqiqi lirika birbaşa anlaşılmır. Zahid deyir, “imkan həqiqətə çevrilə bilməz”. Rind: Ata zahiri vücuksuz, mürşüb mənəvi vücuksuz. “Mürşüb anadan müqəddəsdir”, “eləm bir ruhdur”, “nəfsin canı vardır”...

Ümumon, rindlik və zahidlik orta əsrlər düşüncəsində iki zidd halət idi. Burada dahi Füzulinin digər bir (dövründən irəli gələn) ziddiyyəti də vardır. Zahid deyir: “Ey Rind! Daha yaxşı olar ki, sənət kəsb etməkdən qabaq eləm rəqəbə edəsən. Elm öyrənmək vadisində goləşən ki, elm ruhani ləzzətlərin zəncirinə hərkətə gətirəndir ki, Allahı tanımış sirlərinə vasitədir:

Elm bir dəryadır ki, ondan

Haqqı tanımaq gövhəri hasil olar.

Zahid oğlu Rindi ona görə eləm dəvət edir ki, elmdən “haqqı tanımaq gövhəri hasil olar”. Rind atasına belə cavab verir: “Varlıqda irfandan başqa bir müdəət yoxdur”. Akademik H.Arası yazır: “Füzuli sufilerin riyazət yolu ilə tanrıya doğru ya-xınlaşmaq arzusunu bəyənmir... Füzuli ırsını daha dərindən öyrənməkdən ötrü onun sufiler haqqın-daki mülahizələrini nəzərdən keçirmək də çox la-zımdır. Şair sufi təriqətlərindən heç birisine mən-sub olmamışdır. (s.8-9). Füzulinin tərəfində durduğu Zahid “qələm gözəllik lövhü üzərinə rəqəm yazdı” deyir. Açımları Rind verir: “Ey Zahid!” bu xətt təliminin müqəddəsimidir. Xətt təlimini məri-fətin şerini bilmək qəletdir. İrfan istədiyindən xəttən asılı deyildir. Peygəmbərin savadsızlığı, təhsilsizliyi buna şahiddir, xətt irfanın mənşəyi deyil... Çünkü Allaha yaxınlıq məqamında aql heyran, nitq də ləldir” (s.18-19). Bələliklə, buradan əqle dəla-

lət edən elmin gücsüzlüyü, əksinə, sənətkar (mütəfəkkir) üçün fehmin qüdrəti ortaya çıxır. Peygəmbər savadsız idi, fəqət onun savaddan çox-çox güclü vəhiyi var idi. Peygəmbər vəhiylə, dəhilər fəhmələ ilahi deyimləri, səma kitabını qəbul etmişlər.

Zahid “qələm gözəllik üzərinə rəqəm yazdı” deyimi ilə əslində hürufizma işare edir. Rindün dediyi “xətt təlimini mərifətin şerti bilmək qələtdir” deyimi də Füzulinin “Surətin gördükdə ləl ey-lər məni” deyimi də Fəzlullahın üzünü görəndə özündən gedib bayılan müridlərə işarədir. Fəzlullah müridlərlə görüşündə özünü pərdə ilə örtürmüşt. Bu yerdə böyük sufi üzərindən tosir etdiyi üçün edam olunan Mənsur Hellac Miyanəcini də yada salaq. Həyatsevər Rindün söylədiyi bir mülahizə bu gün də din adından iftiralar yayan, inkişafa mane olan xurafat, cahilliyyə, fanatizmə zərbədir: “Ey Zahid! Madam ki, məxlüquatın yaradılmasında qəroz xalıq ibadət etməkdir. Məxlüquq məxlüqa ibadət etməsi layiq deyil” (s.21). Bu fi-ki orta əsrlər İslam sərgində böyük bir inqilabdır. Mahiyyəti isə belədir: İnsan bütürə ibadət etmədiyi kimi, Peygəmbər, onun xəlifələrinin, imamlarla ibadət etməməlidir. Bu müdəətə əslində “Qurani-Kərim”in Ali-İmrən surəsindən gelir. Həmin surədə deyilir: Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayıq və Allahı qoyub bir-birimizi (özümüzü) Rəbb qəbul etməyək”.

Biz “Azərbaycan füzulişünashlığı” (2007) və “Sufizm” adlı əsərlərimizdə (birinci əsər bizim doktorluq dissertasiyamızdır) Füzulidə sufizm ol-duğunu söyləmişik. Sufizm əslində din üzərində təməl tapır. Həmin təlim Peygəmbərdən sonra III xəlifə Osmanın dövründə malibərabərsizliyi eti-rəz əlaməti olaraq, dünyaya ifrat bağlanmamaq üçün dünyadan intina edən ilkən sufılər-zahidlər olmuşdur. Zahidliyən ürfanılığı keçid sufizm ta-rixində yetkin mərhələnin hadisəsi idi.

Zahid deyir: “Cəhli etiraf etmək də bir növ elmdir”. Rind deyir: “Allahu tanımıq alım və ağılli olmaqdan başqa bir şeydir. Allahın sözündə və işində elm və əqil kor və kardır. Məməkətin işləri cahilin əlinədir” (s.24-25). Rind soruşur: “Bu-ra haradır və bu şərəflə yerin adı nədir? Zahid deyir: “Bu Allahın evidir və səfəli sufılərin məbədir”. Rind: “Bu ev vəhdət, sidd və səfa evidir... Bu evdə yurd salmağın çətindir. Mən ki hələ sənə bağlıyam. Bu evdə mənzil tutmaqdən uzağam. Bi-zim hələ ki, fikrimiz dünya ilə məşğuldur. Bura kamillərin yeridir. (s.42-43). Rind şərəbi və nəğməni torfisleyir: “Şərab şüur aynasından tozunu silir”, “Ürək açan nəğmə səma eyvanının kəməndidir”, “Eşq bəşər vücuodu sədefində Allahın əmanəti olan bir gövhər”dir. Rind burada şərəfin böyük filosof şairi Ömer Xeyyamin ənənəsini davam etdirir... Zahid isə başqa fikir irəli sürür: “Gözəllərin hüsnüne baxmaq yaxşı ürək sahiblərinin ağlı üçün fitnədir”.

“Rindü-Zahid”də mənəvi-əxlaqi məsələlər də müyyən yer alıb. Bu məsələdə də iki dünyagörüşü qarşılışır. Zahid: “Evli olmayan kişi hünərsiz olar”. Yeni evlənmək kişiye qəhrəmanlıq bəxş edir. Rind: “Evlənmək lezzəti bir baldır və onun zəhəri övladın eziyyətidir. Təzə gəlin ilə ixtilaq şadlıqdır. ...Arvad sevən kişi düşmən bəsleyən bir sefəhridir” (s.35-36).

Əsərdə əsas fikir gözəllik anlayışı ile bağlıdır: həqiqi gözəl üzde təzahür edir, “gözəllik Allah simasının aynasıdır”. Allah axtaranlara yol göstərendir. Axırdı Zahid arif Rindün tənbehi ilə öz işlərindən riya tozunu silir: “Fəna yolunda ağıllı ilə dəli bırdır. Dənizin dibində dəs ilə inci bırdır”.

“Rindü-Zahid” fəlsəfi mükəlimesindən əsər, ata Zahid bırdır, hər ikisi mütəfəkkir Mövlana Məhəmməd Füzulinin əqle qəlbə arasında çar-pışır, həqiqət axtarır.